

Bank Respublika

“Qızıl Seçim” adlı tirajlı stimullaşdırıcı lotereyanın ŞƏRTLƏRİ

1. Ümumi məlumat

- 1.1 Lotereya təşkilatçısının adı: “Bank Respublika” ASC
- 1.2 Stimullaşdırıcı lotereya təşkilatçısının VÖEN-i: 9900001901
- 1.3 Stimullaşdırıcı lotereya təşkilatçısının hüquqi ünvanı: Xaqani 21, Bakı, AZ1095, Azərbaycan, tel.: 012 144;
- 1.4 Stimullaşdırıcı lotereya təşkilatçısının müvafiq fəaliyyət növünün adı: Bank
- 1.5 Lisenziyanın qeydiyyat nömrəsi: 83 sayılı
- 1.6 Verilmə tarixi: 15 dekabr 1992-ci il
- 1.7 Qüvvədə olma müddəti: müddətsiz
- 1.8 Təqdim edən orqanın adı: Azərbaycan Respublikasının Mərkəzi Bankı
- 1.9 Stimullaşdırıcı lotereyanın adı: “Qızıl Seçim”
- 1.10 Stimullaşdırıcı lotereyanın keçirilmə forması: Stimullaşdırıcı, tirajlı
- 1.11 Stimullaşdırıcı lotereyanın keçirilmə müddəti: 01.10.2025 – 01.05.2026
- 1.12 Stimullaşdırıcı lotereyanın tirajlarının keçirilmə tarixləri: birinci tiraj 10.01.2026 / ikinci tiraj 15.05.2026.
- 1.13 Stimullaşdırıcı lotereyanın keçirilmə yeri: Azərbaycan Respublikasının ərazisi
- 1.14 Stimullaşdırıcı lotereyanın keçirilmə məqsədi: “Bank Respublika” ASC-dən lombard krediti əldə etmiş müştərilərin stimullaşdırılması;
- 1.15 Stimullaşdırıcı lotereya bileti: Lotereya biletinin seriya və ya nömrəsi qismində müştərilərlə bağlanan lombard krediti müqavilələrinin nömrələri çıxış edir. Lombard krediti müqaviləsinin nömrəsi üçün nümunə: LM2428301100.

Əlaqəli şəxs: Çingiz M.Əsədov, tel.: +994 12 598 08 00 (dax.1445)

2. İştirak Qaydaları

- 2.1. Lotereyada 01.10.2025 – 01.05.2026 tarixləri arasında **Bank Respublika**-dan Lombard krediti götürən və həmin dövrdə krediti aktiv olan müştərilər iştirak edə bilər.
- 2.2. 1-ci tiraj üçün kredit 31.12.2025 tarixinədək aktiv qalmalıdır.
- 2.3. 2-ci tiraj üçün kredit 01.05.2026 tarixinədək aktiv qalmalıdır.
- 2.4. Kredit vaxtından əvvəl bağlanarsa, iştirak hüququ yalnız kreditin aktiv olduğu dövrə görə müəyyən edilir.

Misal: Müştəri 01.10.2025-də kredit götürüb, 01.03.2026-da bağlayarsa – yalnız 1-ci tirajda iştirak edir. Müştəri 01.02.2026-da kredit götürüb, 01.04.2026-da bağlayarsa – heç bir tirajda iştirak etmir.

3. Şansların Hesablanması

3.1. Hər 500 AZN məbləğində lombard krediti 1 şans deməkdir.

- **Misal:** Müştəri 5,550 AZN məbləğində kredit əldə edib. Bu halda müştərinin 11 lotereya şansı olur. Bu halda, artıq qalan 50 AZN üçün müştəriyə iştirak şansı verilmir.

3.2. 500 AZN-dən aşağı olan kreditlər üzrə lotereya şansı keçərsiz hesab edilir.

3.3. Paralel kreditlər üzrə yalnız Lombard kreditlərinə aid şanslar toplanır. Paralel Lombard kreditləri üzrə şanslar yalnız lotoreyanın keçirildiyi müddətdə aktiv olan kreditlər üzrə nəzərə alınır və şanslar hər müqavilədə nəzərdə tutulan məbləğ üzrə ayrılıqda hesablanır.

- **Misal:** Müştərinin 10,000 AZN mikro krediti, 5,000 AZN istehlak krediti, xxx3 saylı müqavilə üzrə 11,600 AZN Lombard krediti və xxx4 saylı müqavilə üzrə 7,400 AZN Lombard krediti var. Bu halda, müştərinin mikro və istehlak krediti nəzərə alınmır və 11,600 AZN məbləğində Lombard krediti üçün 23 şans, 7,400 AZN məbləğində Lombard krediti üçün isə 14 şans verilir. Beləliklə, müştəri toplam 37 lotereya şansı əldə edir.

4. Lotereya şərtləri

- 4.1. Hər tirajda bir iştirakçı yalnız bir dəfə qalib ola bilər (şansların sayından asılı olmayaraq).
- 4.2. Birinci tirajda əldə olunan şanslar həmçinin ikinci tirajda da iştirak edir.
- 4.3. Birinci tirajda əsas mükafat olan avtomobil qazanan iştirakçı ikinci tirajda iştirak edə bilməz.
- 4.4. Birinci tirajda qızıl külçə qazanmış müştəri ikinci tirajda iştirak edə bilər.
- 4.5. Lotereyada 20 yaşı tamam olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

5. Əlavə şərtlər

- 5.1. Lotereyada Bank Respublika əməkdaşları və aidiyyəti şəxslər iştirak edə bilməz.
- 5.2. Lotereya müddətində əldə edilmiş lombard kreditlərinin cəmi 50.000 AZN-dən çox olmamalıdır.
- 5.3. İştirakçının Lotereya dövrü ərzində 1 müqavilə üzrə aktiv Lombard kreditlərində 10 gündən artıq müddətdə gecikməsi olmamalıdır.

6. Tiraj və hədiyyələr

- 6.1. Stimullaşdırıcı lotereyanın yekun nəticələrinə əsasən iştirakçılar üçün iki tiraj keçiriləcək.
- 6.2. Ümumilikdə lotereya dövründə 40 qalib hədiyyə qazanacaq. Qaliblərin sayı bu göstəricidən az olarsa, uduş fondunun qalığ məbləği bankın sərəncamında qalacaq.

7. Uduş fondu:

- 7.1. Lotereya 2 tirajdan ibarət olacaq, hər tirajda 20 qalib olmaqla cəmi 40 qalib müəyyən ediləcək.
- 7.2. Hər tirajda eyni adlı hədiyyə eyni sayda və məbləğdə təqdim olunacaqdır
- 7.3. Heç bir halda bu lotereya üzrə təqdim edilən qeyri-pul uduşlarının dəyərinin pul ekvivalenti iştirakçıya ödənilmir.
- 7.4. Lotereyada oynanılacaq hədiyyələr, onların sayı və məbləği haqda məlumat:
- 7.4.1. Birinci tirajda oynanılacaq hədiyyələrin adı, sayı və dəyəri:

Hədiyyə	Say	Qiymət	Cəmi dəyər
5 qr-lıq qızıl külçə - 999.99 əyyar	12	1,115.00 ₼	13,380.00 ₼
10 qr-lıq qızıl külçə - 999.99 əyyar	5	2,205.00 ₼	11,025.00 ₼
20 qr-lıq qızıl külçə - 999.99 əyyar	2	4,355.00 ₼	8,710.00 ₼
BYD Destroyer avtomobili 2025-ci il istehsalı, rəngi ağ, şassi № LC0C76C47S0418784 mühərrik № C25043976	1	24,200.00 ₼	24,200.00 ₼

7.4.2. İkinci tirajda oynanılacaq hədiyyələrin adı, sayı və dəyəri:

Hədiyyə	Say	Qiymət	Cəmi dəyər
5 qr-lıq qızıl külçə - 999.99 əyyar	12	1,115.00 ₼	13,380.00 ₼
10 qr-lıq qızıl külçə - 999.99 əyyar	5	2,205.00 ₼	11,025.00 ₼
20 qr-lıq qızıl külçə - 999.99 əyyar	2	4,355.00 ₼	8,710.00 ₼
BYD Destroyer avtomobili 2025-ci il istehsalı, rəngi ağ, şassi № LC0C76C43S0416000 mühərrik № C25043553	1	24,200.00 ₼	24,200.00 ₼

8. Stimullaşdırıcı lotereya tirajlarının keçirilmə tarixi və qaliblərin sayı:

8.1. 01.10 – 31.12.2025-ci il tarixləri aralığında lombard krediti əldə etmiş şəxslər arasında 10.01.2026-cı il tarixində keçiriləcək ilk tirajda 20 qalib olmaq şərti ilə, “Uduş fondu” bəndinin tələblərinə uyğun hədiyyə qazanacaq.

8.2. 01.01 – 01.05.2026-cı il tarixləri aralığında lombard krediti əldə etmiş şəxslər arasında 15.05.2026-cı il tarixində keçiriləcək ikinci tirajda 20 qalib olmaq şərti ilə, “Uduş fondu” bəndinin tələblərinə uyğun hədiyyə qazanacaq.

9. Tirajları keçirilmə tarixləri və şərtləri:

9.1. Qaliblər 10.01.2026 və 15.05.2026-cı il tarixlərində, AZ1095, Bakı şəhəri, Xaqani 21 ünvanında yerləşən Bankın baş ofisində tiraj komissiyasının müəyyən olunmuş üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın (“Excel” proqramının “Macros” funksiyasından istifadə olunmaqla) təsadüfi seçimi vasitəsilə müəyyən olunacaq.

9.2. Lotereya müddəti ərzində müştərilərin siyahısı proqrama daxil ediləcək, “Start” düyməsi basılacaq və qaliblər müəyyən olunacaq. Qaliblər “Excel” faylına inteqrasiya olunacaq.

9.3. Siyahıda Qaliblərin adları və soyadları, mobil nömrələri, müştəri kodları, kredit müqavilə nömrələri qeyd olunacaq.

10. Uduşların verilmə qaydası və müddəti:

10.1. Tirajlar oynandıqdan sonra qaliblərə SMS və ya “Mobil Şöbə” mobil tətbiqinin Push bildirişləri vasitəsilə məlumat göndəriləcək.

***Nümunə:** Hörmətli müştəri! Siz xx.xx.2026 tarixində keçirilən Bank Respublika tərəfindən keçirilən “Qızıl Seçim” lotereyası 1-ci tirajında xxxxx nömrəli müqaviləniz üzrə 5 qr qızıl külçə hədiyyə qazandınız.*

10.2. Stimullaşdırıcı lotereyanın şərtləri və müəyyən olunan qaliblərin maskalanmış məlumatları (ad, soyad, mobil nömrə, müştəri kodu, Lombard krediti müqavilə nömrəsi - nümunə A**** R***** V****: 055: 700***: XXXXX) bankın korporativ internet saytında (www.bankrespublika.az), sosial şəbəkələrindəki səhifələrində və KİV-də 5 iş günü ərzində dərc olunacaq. Qalib müştərilərlə Bankın Məlumat Mərkəzi daha sonra əlaqə saxlayıb uduşun alınma qaydası, müddəti və digər detallar barədə ətraflı məlumatı təqdim edəcək.

10.3. Uduşlar lotereya təşkilatçısı tərəfindən tiraj keçirilən gündən sonrakı 30 iş günü ərzində AZ1095, Bakı şəhəri, Xaqani 21 ünvanında yerləşən Bankın baş ofisində qaliblərə təqdim ediləcək. Qaliblər uduşları əldə edən zaman eyniləşdirmə məqsədilə şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

10.4. Hər bir tiraj üzrə qalib gəlmiş iştirakçılar, müvafiq tirajın uduş fondunun oynanılmasından etibarən 90 (doxsan) iş günü ərzində uduşlarını Bankın baş ofisindən əldə etmədikləri təqdirdə, həmin uduşları almaq hüququnu itirmiş sayılır və uduş fondu bankın sərəncamında qalacaq.